

ƏDALƏT TAHİRZADƏ

AZƏRBAYCAN CÜMHURİYYƏTİ HÖKUMƏTİ HEYƏTİ-MÜRƏXXƏSƏSİ MALİYYƏ HEYƏTİNİN İSTANBULDAKİ FƏALİYYƏTİNƏ DAİR (1918-ci il)

Açar sözlər: Azərbaycan Cumhuriyyəti, Məhəmmədəmin Rəsulzadə, Heyəti-mürəxxəsə, İstanbul Konfransı, Maliiyyə heyəti, Səlim bəy Behbudov, Əsəd bəy Rüstəmbəyov

GİRİŞ

16 iyun 1918-ci ildə Tiflisdəki Sərdar sara-yından Milli Şurunan rəhbərliyi altında Gəncəyə köçən Azərbaycan hökuməti açıq okeanda üz-məyə məhkum edilmiş süksəz gəmi kimi föv-qələdə ağır durumda idi. Həyat səhnəsinə atılmış, Ənvər paşa və Nuru paşa qardaşlarının qeyrətləri sayəsində yenicə ayaq aćmağa başla-mış 20 günlük Azərbaycan dövləti ayaq üstə durmağı çalışır. Yalnız kağız üzərində möv-cud olan dövlətimizin paytaxtı Bakı düşmən əlindəydi. Sərhədləri müəyyən deyildi. Nazirliklərin quruca adıvardı və təkcə nazirlərdən ibarətdi. Ordu yalnız Nuru paşa tabe əsgər-lərdən ibarətdi. (Azərbaycanın xilaskarı Nuru paşa da 17 iyunda təşkil edilmiş ikinci hökumət kabinetində Müdafiə Nazirliyinin mövcudluğuna imkan vermedən onun səlahiyyətlərini öz üzərinə götürmüdü; cəmi 21 gün müdafiə nazi-ri adlanmış Xosrov bəy Sultanova isə bu kabi-nədə torpaq naziri vəzifəsi verilmişdi). Dövlətin xəzinəsi və deməli, xərcləməyə pulu yoxdu. Dörd bir tərəfi düşmənlərlə əhatələnmişdi; üz tuta biləcəyi yegane siyasi-iqtisadi umud qapısı Osmanlı Sultanlığı idi. Bu durum onu ləngimə-dən İstanbulla hərtərəfli əlaqələr qurmaq üçün nümayəndə heyəti (ozamankı terminə: heyəti-mürəxxəsə) göndərməyə vadar edirdi. İstanbul Konfransı bu məqsəd üçün en uyğun məqam idı.

Xariciyyə naziri əvəzi Xudadad bəy Məli-kaslanovun Heyəti-Vükela rəisinin (Nazirlər Şurası sədrinin) rəsmi blankında Məhəmməd-əmin Rəsulzadəyə yazdığı və İstanbulda 14 av-qust 1918-ci ildə alınmış məktub o döñəm du-rumunu en aydın şəkildə anladır: "Çox hörmətli Məhəmmədəmin! Maliiyyə vəzifəyətəmiz çox ağırdır. Gürcü və ermənilərlə birgə yeni bonlar buraxmaq haqqında razılışmamız baş tutmadı

və tamamilə alt-üst oldu. Etirazlarımıza baxma-yaraq, gürcülər ermənilərlə birlidə beynəlxalq münasibətlərin adı tələblərini ən kobud şəkildə pozaraq köhnə ümumqasqaz nümunəli bonları buraxmaqda davam edirlər və bununla müvəq-qəti də olsa öz maliiyyə çətinliklərini aradan qaldırırlar. Bütün pulsuz qalaraq büt-tün umudlarımızı İstanbulla bağlaşmışq və o pulları, bonları gözlöyirik ki, onlar haqqında Sizə yazmışq, onlardan ötrü Behbudov və Rüs-təmbəyovu göndərmişik" [8, v.39].

İndisə iki ay geriye döñək və Məhəmməd-əmin bəyin na səbəbdən İstanbulda bulunduğu-nu öyrənək. Azərbaycan Rəisi-vükəsləsi (Baş naziri) Fətəli xan Xoyski və xariciyyə naziri Məhəmmədhəsen Hacinskinin 17 həziran 1334-cü ildə (17.06.1918) Gəncədə imzaladıqları 145 saylı sənəddə oxuyuruq: "Azərbaycan Məclisi-Millisi rəisi Rəsulzadə Məhəmmədəmin bəy-əfəndi tahti-rəyasətində¹ ədliyyə naziri Xəlil bəy Xasməhəmmədov əfəndi ilə Məclisi-Milli əzə-sündən Aslan bəy Səfikürdski əfəndilərdən mü-təsəkkil Heyəti-mürəxxəsənin dövləti-əliyyeyi-Osmaniyə ilə müttəfiqləri bulunan Almaniya, Avstriya, Bolqarıya dövlətləri və Qafqasiya cümhuriyyətlərindən Şimali Qafqaz Cəbəliyyün İttihadı, Gürcüstan və Ermənistan hökumətlərinin iştirakıyla İstanbulda in'iqad edəcək² kon-fransı iştirak və dövləti-müşarileyə ilə hər növ müahidati-siyasiyyə, müqavilati-əsgəriyyə, maliiyyə və iqtisadiyyə əqd və imzası içün³ Azərbaycan hökuməti tərəfindən məmər edildiklə-rini mübəyyin etimadnamədir" [6, v.4].

Azərbaycan hökuməti İstanbula göndəri-ləcək Heyəti-mürəxxəsənin əsas tərkibini 17

¹ Sədrəliyi altında.

² Olacaq.

³ Adı çəkilən dövlətlərlə siyasi öhdəliklər, hərbi, maliiyyə və iqtisadi müqavilələr bağlamaq və imzalamaq üçün.

iyunda müəyyənləşdirse də az sonra tərkibdə bəzi dəyişikliklər etdi. Beləliklə, İstanbulda ümumən bu nümayəndələr göndərildi: Heytin rəisi (sədri) Məhəmmədəmin Rəsulzadə, mürəxəxəslər (səsvermə hüquqlu tam səlahiyyətli nümayəndələr) Xəlil bəy Xasməhəmmədov və Aslan bəy Səfikürski, siyasi müşavirlər Əkbər ağa Şeyxülislamov və Əhmədcövdət Pepinov, hərbi müşavirlər general İbrahim Yusubov və polkovnik Əbdülhəmid Qaytabaşı, maliyyə müşavirləri Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov, 1 katiblər Abbas bəy Atamalibəyov və Məhəmməd Məhəmmədov [11, 69].

Heyti-mürəxxəsə qərarın ertəsi günü – 18 iyunda İstanbula yola salımb, Tiflis-Batumi-Zonquldaq yolu ilə gedərək [11, 70] 24 iyunda İstanbula çatıb və o tarixdən 21 oktyabrda, yəni geri dönmələrinədək Pera Palas otelində qalıb [8, v. 24a].

Vüqar İmanov yazır: “Ümumən heytin milliyətçi və sosialist meyilli üç nüfuzlu lideri ehtiva etməsi və bunların təcili yola çıxarılmaları Nuru paşanın bu kişilərdən qurtulması kimi də düşündürə bilir. İstanbulda öməni bir konfrans gəndərildikləri bilindiyi halda, çox təcili hərəkat etdirilmələri və hətta yetərli xəritə və sənədlərlə (özəlliklə, Azərbaycanın İstiqlal Bayraması və s.) belə təmin edilmədən yola çıxarılmaları bir sira haqlı şübhələrə səbəb olmaqdadı” [11, 68]. Bu şübhə toxumunu ilk dəfə T.Svitovski səpib və sonrakı araşdırmlarda cürcüb. Onların köksüz və yalan olduğunu prof. Cəmil Həsənli əsaslı şəkildə səbüt etdiyindən [10, 113] biz bu məsələyə yenidən dönməyi artıq sayıq.

Prof. C.Həsənlinin də qeyd etdiyi kimi, İstanbul Konfransının çağırılması təşəbbüsü Türkiyədən deyil, Gürcüstan və Almaniyadan gelmişdi. Onun ilkin məqsədi Qafqazda yeni yaranmış müstəqil dövlətlər arasındaki sərhəd problemlərini həll etməkdir, ancaq İstanbulda gəlmış hər dövlətin öz maraq və niyyətləri ortaya çıxmışdı. Məsələn, Almaniya və Osmanlı dövləti Qafqazı iqtisadi və hərbi nüfuzu altına salmayı, Gürcüstan və Ermənistən Osmanlıya tərk

¹ Hökumət Behbudov və Rüstəmbəyov İstanbula gəndərək haqqında 11 iyul 1918-ci ildə qərar çıxmışdır.

edikləri torpaqların yerinə Azərbaycan torpaqlarına yiyələnərək ərazilərini genişləndirməyi düşünürdürlər. Azərbaycanın isə Konfrans görüşmələrindəki gözənlərini Dr. Mehman Ağayev bu şəkildə sıralayır:

1) Osmanlı hökumətinin Azərbaycana gerçek münasibətini öyrənmək və diplomatik əlaqələr qurmaq.

2) Ermənistən və Gürcüstan ilə olan sərhəd məsələlərini həll etmək.

3) Müttəfiq ölkələrin təmsilçiləri ilə Azərbaycanın bağımsızlığının tanınmasına cəhd etmək. Osmanlı ictimai rəyində və mətbuatında Azərbaycanı tanıtmaq [1, 70].

Əlbəttə, bunlar Heytin qarşısında duran strateji öməni məsələrdi və onları özəlliklə V.İmanov yetərinə araşdırıb [11]. Bizim başlıca məqsədimizə Heyti-mürəxxəseyə sonradan qoşulmuş Maliyyə heytinin işi, eləcə də onun üzvləri Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov haqqında ətraflı bilgi verməkdir.

MALİYYƏ HEYƏTİ VƏ ONUN ÜZVLƏRİ

Azərbaycan hökuməti Heyti-mürəxxəsədə çalışmaq üçün iyulun ikinci ongurluyundə İstanbula yeni bir heyət göndərmişdi. Yalnız S.b.Behbudov və Ə.b.Rüstəmbəyovdan ibarət bu heytin qarşısına Osmanlı dövlətindən Azərbaycan üçün təcili borc almaq və İstanbulda Azərbaycanın pulunu çap etdirmək kimi çox mühüm vazife qoyulmuş, bu məqsədə onlara maliyyə müşavirləri kimi geniş səlahiyyət verilmişdi. Baş nazir F.x.Xoyski 11 iyul 1918-ci ildə İstanbuldakı Məhəmmədəmin Rəsulzadəyə yazardı ki, Türkiye Hökumətinin verdiyi borclu bağlı hər hansı müqavilə bağlamaq lazımlı gələrsə onu Sülh Heytinin sədri kimi Siz və göndərdiyimiz nümayəndələr Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyov imzalamalısınız. Bonlar buraxıllarken Nəzarət Komissiyasında öz təmsilçilərimizin olması gərəkdir; onlar Behbudov və Rüstəmbəyov ola bilər. Behbudov və Rüstəmbəyovun hər birinə obaş-bubas üçün iki min manat yoxləri verilib, yerdə qalan bütün hallarda İstanbuldakı Azərbaycan Sülh Heyti üzvləri dolanışığının bütün şərtləri onlara da

şamil edilməli və bütün bu xərclər Sizə verilmiş məbləğdən ödənməlidir [9, v.5-5a].

İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyti-mürəxxəsəsinin fəaliyyətindən söz açılan qaynaqların, demək olar ki, hamisində S.b.Behbudov və Ə.b.Rüstəmbəyovun adları çəkiləs də heç bir tarixşunaslıq ədəbiyyatında onların həyatı haqqında hətta bir cümləyə də rast gəlmirik. Bu yazı ilə həmin boşluğu doldurmaq istəyindəyik.

BEHBUDOV Səlim bəy Mehrəli bəy oğlu [04 (17).06.1883¹-04.01.1943] Şuşa qəzasının Üçoğlan kəndində dünyaya gəlib. Sankt-Peterburq Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan doğum şəhadətnaməsində oxuyurraq: “Verilir bu şəhadətnamə Zaqafqazın Şiamzəhab Müsəlmanlarının İdareyi-Ruhaniyyəsindən ol xüsusda ki, Yelisavetpol quberniyası Şuşa şəhərinin sakini Səlim bəy Mehrəli bəy oğlu təvəllüd edibdir öz sülbi atası Mehrəli bəy mərhum Abbas bəy oğlunun mənkuheyi-şəriyyəsi² Səadət xanım Qəhrəman bəy qızından tarixi-hicriyənin min üç yüz üçüncü ilinin şaban ayının iyirmi altıncı gündündə ki, mütabiqdir tarixi-məsihiyyənin min səkkiz yüz həştad üçüncü ilinin iyun ayının dördümüzüncü günlüyə” [14, v.5].

Behbudov ilk təhsilini 1 sentyabr 1897-18 iyun 1903-cü illər arasında Şuşa edadi (real) məktəbində alıb [14, v.2-3].

30 iyul 1904-cü ildə Sankt-Peterburq İmperator I Nikolay adına Texnologiya İnstitutunun direktoruna ərizə yazaraq kimya bölməsinin birinci kursuna götürülməsini xahiş edib və 3 avqustda onun adını artıq tələbələr siyahısında görürük [14, v.1].

17 yanvar 1905-ci ildə 1-ci kurs tələbəsi Behbudov direktora ərizə yazaraq bildirib ki, mən dəniz kadet korpusunun kadeti Mixail Messingə öyrətmənlik (repetitorluq) etməliyəm, ancaq İnstitutdan siyasi etibarlılığım haqqında şəhadətnamə olmazsa məni korpusa buraxmayaçaqlar, ona görə də həmin sənədi almağım üçün sərəncam verməyinizi xahiş edirəm [14, v.25].

¹ İstintaq işindəki bütün sənədlərdə doğum tarixi 1885-ci il göstərilib.

² Şəriətə nikahında olan.

İnstitutun direktoru ertəsi gün – 18 yanvarda dəniz piyada korpusunun direktoruna 87 sayılı məktub göndərərək 1-ci kurs tələbəsi Behbudovun siyasi baxımdan qüsursuz olduğunu və heç bir yaramaz işdə bulunmadığını bildirib [14, v.26-26a]. Bu sənədə əsasən Behbudov paytaxtda özəl dərsler verməyə başlayıb.

Həyatının sonrakı dönəmləri haqqında ən geniş və dəqiq bilgini, əsasən, AR DTX Arxivində saxlanılan istintaq işindəki bəlgələrdən öyrənirik.

24 yanvar 1942-ci ildə müstəntiqin tələbi ilə tərcüməyi-halını danışan Behbudov bildirib ki, mən 1885-ci ildə Şuşada Ağdam bəylərindən və Üçoğlan kəndində 25 desyatın cıvarında torpaq sahəsi olan bir həkimin ailəsində doğulmuşam. 1903-1906-ci illərdə Şuşa edadi (real) məktəbində oxuyaraq 1904-cü ildə Peterburq Texnologiya İnstitutuna daxil olmuşam. 1905-ci ilin 9 Yanvar hadisələrindən sonra Texnologiya İnstitutu bağlanıb. 1906-ci ildə atam məşhur Bakı dövlətli [İsa bəy] Aşurbəyovla danışaraq onu mənə ayda 25 manat təqaüd verməyə razı salıb və bundan sonra mən Paris gedərək École des Sciences Politiques-də (Siyasi Elmlər Məktəbində) 1910-cu ildək oxuyub diplomatiya fakültəsini bitirmişəm. 1907-ci ildə – hələ tələbə olduğum zaman işə düzələrək Parisdə yaşıllar üçün olan “Berlits” məktəbində rus və türk dillərində dərs demişəm (1913-cü ildək). 1913-cü ildə Şuşaya qayıdaraq fransız dilindən özəl dərsler vermİŞəm. 1917-ci ildə Şuşa edadi (real) məktəbində və qadın progimnaziyasında fransız dili müəllimi kimi işləməyə başlamışam [4, v.1]. 1918-ci ildə məktəbdən uzaqlaşaraq yenidən Şuşada özəl dərsler vermİŞəm. 1920-ci ildə yeni qurulmuş sovet hakimiyyəti məni inqilab komitəsinin katibi təyin edib. 1921-ci ildə Azərb. SSR Xalq Ədliyyə Komissarlığında tərcüməçilik şöbəsinin müdürü idim.³ 1922-1923-cü illərdə işsiz olmuşam. 1923-1924-cü ildə Ağdam şəhərində Azərbaycan kənd təsərrüfatı bankının şöba müdürü işləmişəm. 1925-ci ildə Ağdam qəzasının Hacallı kəndində, 1926-ci ildə Ağdam qəzası icraiyyə komitəsində torpaq şöbəsinin müdürü təyin edilmişəm. 1927-ci ildə

³ Zəhmət siyahısında (əmək kitabçasında) göstərilənə görə, o, Ədliyyə Komissarlığında 1921-1922-ci illərdə çalışıb.

Azərb. SSR Dövlət Plan Komitəsində sosial-mədəni böltümün katibi işləmişəm. 1930-cu ildə Azərbaycan Sənaye Şurasına keçərək orada 6 il çalışmışam [7, v.48-49].

Göründüyü kimi, Behbudov 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dönməndəki fəaliyyətini “unudub”. Ancaq artıq “yuxarıldan” məlumat almış müstəntiq 1 fevral 1942-ci ildə bunu onun “yadına salıb”: “Müsavat aqalı-ğı zamanı Siz nəci idiniz?”. Cavab verməkdən yayınmanın mümkünsüzlüyünü görən müttəhim ən “zərərsiz” vəzifəsinin adını çəkib: “1919-cu ildə bir neçə ay ərzində hökumətin qaćınlar üzrə müvəkkili vəzifəsində işləmişəm. Mənim vəzifəmə aran və dağlıq Qarabağda qaćınlara yerləşdirilməsi daxil idi. Qərargahim Ağdam şəhərində idi”. Müstəntiqin “Müsavat dönməndə daha hansı vəzifələrdə olmuşsunuz?” sualına “daha heç bir vəzifədə olmamış” deyə hər şeyi boynundan atıb [7, v. 50].

1942-ci ildən 25 il geriyə dönerək Səlim bəyin gerçek tərcüməyi-halına nəzər yetirək.

1917-ci ilin fevralında çar mütləqiyəti yıldıqdan sonra Güney Qafqazda yaradılmış müvəqqəti hökumət Müssisilər Məclisinə seçkilər keçirməye təşəbbüs göstərdi. Qafqazın hər yerində milli komitələr və siyasi qurumlar öz namizədlərini müəyyənləşdirməyə başladı. 1917-ci ilin oktyabrında Gəncədə 4 gün çəkən gərgin müzakirələrdən sonra Qafqaz müsləmanlarından 19 namizədin siyahısı tutuldu. Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın lideri Məhəmmədəmin Rəsulzadənin səsləndirdiyi, ilk 6 yerde Özəl Zaqafqaziya Komitəsinin üzvü, hüquqsunas Məhəmmədyusif Cəfərov, I Dumanın üzvü, Güney Qafqaz Müsəlman Komitəsinin sadri Əlimərdan bəy Topçubaşov, jurnalist, Müsavat Firqəsinin lideri Məhəmmədəmin Rəsulzadə, Gəncə Valiliyi Ərzaq İdarəsinin sadri, Müsavat Firqəsinin lideri Nəsib bəy Yusifbəyli, həkim Həsən bəy Ağayev və həkim, Güney Qafqaz Qaćının Komitəsinin müvəkkili Xosrov bəy Sultanovun qərarlaşdırığı yekun siyahıda 17-ci yeri “hüquqsunas” Səlim bəy Behbudov tutmuşdu [18].

Seçilənlər içərisində onun adına rast gəlməsek də bu faktın özü Səlim bəyin o dönmədə bütün Qafqaz müsləmanları arasında “19 kişidən biri” olduğunu təsdiqləyir.

Bir qədər də “hökumətin qaćınlar üzrə müvəkkili” haqqında.

Azərbaycan Cümhuriyyəti ümumi-xeyriyyə (indiki anlayışla: sosial müdafiə) nazirinin 10 sentyabr 1919-cu il tarixli 73 sayılı əmrində [2, v.156-156a] oxuyuruq ki, Nazirlər Şurasının bu ilin 17 iyulunda Parlamentin təsdiqlədiyi qərarı ilə indi Zəngəzur, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarının, Gəncə valiliyinin ərazilərində müvəqqəti yaşıyan qaćınlara yardım göstərmək üçün İdarələrərasi Komissiya yaradılır; onun məqsədi həmin qaćınların iqtisadi durumunu yaxşılaşdırmaq, onları öz yerlərinə qaytarmaq və mümkün olan boş torpaqlarda yerləşdirməklə ümumən qaćınlı məsələsini həll etməyin yollarını araşdırmaqdır.

Həmin Komissiyaya torpaq, daxili işlər (Qarabağın müvəqqəti hərbi valisi şəxsində) və dövlət nəzarəti nazirlərinin və ictimai təşkilatların bu nümayəndələri daxil edilmişdi: Mustafa bəy Əlibəyov (“Əhrar” Firqəsi), Zülbüqar Fərəc oğlu Məhəmmədzadə (Müsavat Firqəsi), İbrahim bəy Cavanşir (“İttihad” Firqəsi), dövlət ümumi-xeyriyyəsi Lənkəran Dairəsi üzrə dairə müfəttişi Mirkazım xan Talışinskinin sədrliyi altında üzvlər: müvəqqəti Qarabağ hərbi valisinin müvəkkili Səlim bəy Behbudov, Qarabağ üzrə dairə müfəttişi Kərim bəy Əlibəyov və onun köməkçisi Cavad bəy Cavanşir.

Qaćınlara yardım üçün Dövlət Ümumi-Xeyriyyə Nəzarətinə (Nazirliyinə) 18.750.000 manat vəsait ayrılmış, dəftərxana işlərini aparmaq üçün Komissiyaya bir neçə işçi götürməyə icazə verilmişdi [2, v.156].

Doğrudan da, “əlyazmalar yanmırılmış”, arxivlər hər şeyi qoruyub saxlayırımsı!

9 may 1959-cu ildə Azərb. SSR Nazirlə Soveti yanında DTK-nın tələbi ilə Oktyabr İnciləbi və Sosializm Quruculuğu Mərkəzi Dövlət Arxiv (indiki ARDA) Səlim bəy Behbudovun “Müsavat hökuməti” dönməndəki fəaliyyəti haqqında bu arayışı təqdim edib:

“1. Azərbaycan Müsavat hökumətinin İstanbuldakı nümayəndə heyəti üzvləri 20 iyul-15 noyabr 1918-ci il tarixdə əlavə gündəlik xərclik pulu verilməsi haqqında 5 mart 1919-cu ildə tərtib edilmiş cədvəldə heyətin üzvü Behbudov Səlim bəyin da adı keçir.

2. Behbudov Səlim bəy 6 mart 1919-cu ildə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalari-nın hərbi valisi (general-qubernatoru) yanında Qarabağ Dairəsi üzrə ümumi-xeyriyyə nazirinin müvəkkili təyin edilib (18 mart 1919-cu il tarixli 17 sayılı əmr).

Müvəqqəti Qarabağ hərbi valisinin yanında müvəkkil Səlim bəy Behbudov 10 sentyabr 1919-cu ildən qaćınlara yardım göstərmək üçün yaradılmış idarələrərasi komissiyanın üzvü təyin edilib.

4 oktyabr 1914-cü ildə Behbudov Səlim bəy işdən öz ərizəsinə əsasən çıxarılib (9 oktyabr 1919-cu il tarixli 81 sayılı əmr) [7, v.184].

Bu, Səlim bəyin Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin tərkibində İstanbuldan Bakıya döndükdən sonrakı fəaliyyəti haqqında nadir bəlgelərdən biridir.

İndi yenidən 1942-ci ilə qayıdaq. Behbudovun istintaq işini vərəqlədikcə maraqlı faktlarla da qarşılaşıraq. Məsələn, müttəhimlərdən biri belə deyibmiş: “Almanlarla müharibəni dayandırmağın və onlara sühə bağlamağın zərurılıyını söyləmiş Beriyanı Stalin güllələyib” [7, v.55a].

Behbudovun müstəntiqə tərcüməyi-hali ilə bağlı dediklərinə onun ARDTXA-də saxlanan zəhmət siyahısına (əmək kitabçasına) və bir çox arayışlara¹ söykənərək bunları da əlavə edə bilərik ki, o, 1 yanvar 1930-1 fevral 1931-ci illərdə Azəsənətbərliyi təşkilat şöbəsinin təlimatçısı, 1 fevral-1 may 1931-ci ildə Naxsənətbərliyi plan şöbəsinin müdürü, 1 may-19 oktyabr 1931-ci ildə Şirvansənətbərliyi plan şöbəsinin müdürü, 19 oktyabr 1931-1 sentyabr 1932-ci illərdə Azəsənətbərliyi təşkilat şöbəsinin baş təlimatçısı, 1 sentyabr 1932-1 fevral 1934-cü illərdə Azərxalça ittifaqda öncə əmək və kadrlar üzrə iqtisadişçi, sonra istehsalat və maliyyə planlaşdırılması bölməsinin müdürü işləyib. 1 fevral 1934-cü ildən Salyansənəittifaqqa rayonlararası sənaye kooperativləri birliyinə plan-iqtisad bölməsinin rəhbəri göndərilib və 15 dekabrda həmin birlik ləğv edildiyinə görə vəzifəsindən azad olunub. 3 iyul 1937-ci ildə Azərb. SSR Xalq Maarif Komissarlığı fransız dili dərsi

¹ Bütün bu sənədlər istintaq işindəki bir zərfin içina yığılub və sehifələri nömrələnməyib.

keçmək hüququ verməkdən ötrü ondan imtahan götürüb (Parısdə diplomat diplomu almış şəxsin fransızca savadını yoxlayırlar!). Aldığı şəhadətnaməyə əsasən, o, orta məktəblərdə bu dildə dərs demək hüququ qazanıb (na böyük “xoşbəxtlik”!).

Böyük Salman Mümtaz (1884-1941) 1932-ci ildə görkəmli yazıçı Hacı İsmayılov bəy Qutqaşlıının (1809-1861) 1835-ci ildə Varşavada fransız dilində nəşr edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsinə üzə çıxarıb və onu ana dilimizə çevirdək nəşr etdirmək istəyib. Əsərin tərcüməsinə o, Qarabağdan yaxşı tanıdığı, dil qabiliyyətinə dərindən bələd olduğu Səlim bəy Behbudova etibar edib. Mümtaz “Ədəbiyyat qəzetəsi”nin 11, 24 mart 1936-ci il tarixli 5-6-ci saylarında “Yüz il bundan əvvəl Azərbaycan nasırı. (Hekayənin əldə edilməsi tarixçəsi)” adlı məqaləsində bələ yazırdu: “Mənim tövsiyəmə görə hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa, tərcüməyi-hal isə mənə mühəvvəl edildi”².

Doğrudur, Mümtaza “Rəşid bəy və Səadət xanım”ın kitab şəklində nəşrini görmə nəsib olmadı, ancaq o, hekayənin tərcüməsini “Ədəbiyyat qəzetəsi”ndə nəşr etdirə bildi. Bu tərcümə ilə Səlim bəy Behbudov fransızcadan mahir bir tərcüməçi kimi tanındı və “Azərnəşr” onuna yaxından əmsəkdaşlığı başladı. Çox keçmədən o, başqa həmkarları ilə birgə “Azərbaycanca-fransızca-rusca lüğət” üzərində çalışımağa başladı. Daha sonra fransız şairi Pyer Jan Bezanjinin “Seçilmiş şeirlər” toplusunun naşri də ona tapşırıldı. İşıq üzü görən kitabın üzərində tərcüməsinin ad-soyadı “B.Behbudov” yazılımışdı. Bu çevirmə də Səlim bəyə böyük səhrət getirdi. Ancaq sonralar Behbudov, nədənse, tərcümə işi ilə məşğul olmadı.³

Milli diplomat kadrlarının yetişməsinə düşməncəsinə yanaşan sovet rejimi Səlim bəy

² Səlim bəy S.Mümtazın xahişi ilə “Mütərcimənd” adlı qeydlərini qələmə alıb. Biz həmin əlyazmalar Əlyazmalar İnstitutundan taparaq Qutqaşlıının “Əsərləri”ndə vermişik (bax: 12, 181-182).

³ Səlim bəyin tərcüməlik fəaliyyəti haqqında geniş bilgini Şamil Zamanın “Bey Behbud kimdir?” (“Azərbaycan gəncləri” qəzeti, 14.02.1985) və Vəsif Quluyevin “Bey Behbud Səlim bəy Behbudovdur” (“Xalq qəzeti”, 26.04.2009) adlı məqalələrindən alınıb.

Behbudov kimi nadir bir kadrdan nəinki yararlanmadı, bu “sinfi düşmən”i 24 yanvar 1942-ci ildə “xalq düşməni” və “vətən xaimi” kimi həbs etdi. Bu zaman o, Bakının Oktyabr rayonundakı 25 sayılı məktəbdə fransız dili müəllimi işləyirdi.

19 oktyabr 1942-ci ildə Azərb. SSR Xalq Daxili İşlər Komissarlığının Hərbi Tribunalı ona güllələnmə cəzası kəsib və hökm 4 yanvar 1943-cü ildə yerinə yetirilib [7, v.153]. Ailə üzvlərinin çoxsaylı müraciətlərindən sonra ona yalnız 27 yanvar 1960-ci ildə bəraət verilib.

Səlim bəy Şəmsi Murad qızı Behbudova (1907) ilə ailə qurmuşdu. İstintaq işində yalnız Dilsuz (1930) adlı qızlarının olduğu göstərilsə de 19 dekabr 1956-ci ildə Azərb. SSR Ali Məhkəməsinə “Beybutova Sədaqət Səlim qızı”nın yazdığı ərizə də var.

RÜSTƏMBƏYOV Əsəd bəy İsgəndər bəy oğlu [10 (23).02.1878-1961] Şuşa şəhərində doğulub. Atası İsgəndər bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1845-1918) bu şəhərin ən nüfuzlu bəylərindəndi. Həqiqi mülki müşavir Mogilevski və polkovnik Yermolovun 27 aprel 1823-cü ildə tərtib etdikləri sənəddən [19, 3-4] bu nəticəyə gəlmək mümkündür ki, Qarabağ əməliyyatlarında ruslara xidmət göstərmiş kapitan Rüstəm bəy və onun oğlu Əsəd bəy rusların dərin rəğbatını qazanıblar və onlara bir çox güzəştər edilib. “Qəhrəmanımız” Əsəd bəyin atası İsgəndər bəy kapitan Rüstəm bəyin nəvəsidir. Beləliklə, Əsəd bəyə babası Əsəd bəyin adı verilib. 23 sentyabr 1886-ci ildə verilmiş arayışa görə, İsgəndər bəy Qarabağın köklü bəylərindəndir, kənd sahibidir və 1873-cü il əyal dəftərində siyahuya salınıb [13, v.12]. Əsəd bəyin anası Dilşad ağa isə sahəzadə Rzaqulu Mirzə Qacarın qızıdır [13, v.11].

Əsəd bəy Rüstəmbəyov 1 sentyabr 1887-ci ildə Şuşa edadi (real) məktəbinə daxil olub və oranı 5 iyun 1896-ci ildə bitirib. Yaxşı qiymətlərlə oxuyub. Müəllimləri arasında Əhməd bəy Ağayevin də adını görürük [13, v.6].

Ərizəsinə əsasən qəbul imtahanları verdikdən sonra 11 avqust 1897-ci ildə Sankt-Peterburq İmparator I Nikolay Texnologiya İnstitutunun kimya bölməsinə qəbul olunub. İkinci

kursda oxuyarkən İnstitutdan çıxarılib. Doğrudur, çıxarılma səbəbi haqqında şəxsi işində sənəd yoxdur, ancaq 22 mart 1899-cu ildə imzalandığı bir sənəddə [13, v.15] öhdəsinin götürüb ki, İnstitutu yenidən qəbul olunsam icazə verilməmiş heç bir yürüş və toplantıya qatılmayacaq, tələbələr üçün müəyyən edilmiş qaydaları pozmayacağım; buna əməl etməsən İnstitutdan bir daha bərpə edilməməklə qovulacağım. Bu sənəd Rüstəmbəyovun İnstitutdan məhz siyasetə qoşulduğuna görə çıxarıldığını düşünməyə əsas verir.

Həmin il İnstitutu bərpə edilən Rüstəmbəyovun bəzi imtahanlarla bağlı problemləri olub. O, 28 avqust 1900-cü ildə Yaltadan İnstitut rəhbərliyinə yazdığı ərizəsində imtahanları sərbəst verə bilməsi üçün ona yetərinə vaxt ayrılmaması xahiş edib [13, v.18].

Təhsilində yaranmış bütün çətinlikləri aradan qaldırmağı bacarmış Rüstəmbəyov İnstitutu 1903-cü ildə bitirib və İmtahan Komissiyası 31 may 1903-cü ildə ona texnoloq mühəndis rütbəsi verib. Həmin ilin 20 iyununda 2407 sayılı diplom alıb [15, v.3].

Bakıda Rüstəmbəyovun elektrik işləri ilə məşğul olması göznləndirib və bundan ötrü onun elektrotexnik mühəndis diplomu da olmalı idi. Belə olduqda Rüstəmbəyov Elektrotexnika İnstitutunda oxumağa da ehtiyac duyub. İş burasındadır ki, Rusiya İmparatoru III Aleksandrın 4 iyun 1899-cu ildə təsdiqlədiyi Əsasnamənin 9-cu maddəsinə görə, bu İnstituta yalnız xristian dinindən olan rus təbəələri qəbul edildi; başqa sözlə, müsəlmanların burada oxuması yasaqdı [15, v.15]. Ancaq atası İsgəndər bəyin Qarabağdakı nüfuzunu nəzərə alaraq Rusiya daxili işlər naziri Pleve Əsəd bəyin Elektrotexnika İnstitutuna qəbul edilməsinə icazə verəmisi üçün şəxsen imperatora məruzə edib və 26 iyun 1903-cü ildə Peterhofdan çarın icazəsi gəlib [15, v.3].

1903-cü ilin iyununda texnoloq mühəndis Rüstəmbəyov Şuşa şəhərindən Sankt-Peterburq III Aleksandr Elektrotexnika İnstitutunun direktoruna ərizə yazıb ki, cənab daxili işlər nazirinin 26 iyun 1903-cü ildə məruzəsi nəticəsində Əlahəzər İmparatorun ali buyuruğu ilə “istisna şəklində” Elektrotexnika İnstitutunun III kursuna qəbul edilməyim haqqında poçt və telegraf baş idarəsindən bildiriş almışam. Bundan sonra

ərizəci bu İnstitutun tələb etdiyi sənədləri göndərdiyini bildirərək onların qəbul olunmasını xahiş edib [15, v.1]. Yeri gəlmışkən, bu haqda poçt və telegraf baş idarəsinin özü də 27 iyun 1903-cü ildə İnstitut direktoruna rəsmi məktub göndərib [15, v.14].

8 sentyabr 1903-cü ildə İnstitut rəhbərliyi Rüstəmbəyova 1972 sayılı məktub göndərərək onun 27 avqustdan III kursa qəbul edildiyini, məşəğələrin 15 sentyabrda başlanacağına xəbər verib [15, v.16]. Göstərilən vaxtda Rusiya paytaxtına galan Əsəd bəy evdə ailə ilə bağlı telegram aldığına görə Şuşaya getməkdən ötrü 15 oktyabr-20 noyabr müddəti üçün İnstitutdan icazə istəyib [15, v.17]. Bundan sonra da ona Şuşaya getmək üçün hər il İnstitut rəhbərliyi icazə verib.

Tələbə Rüstəmbəyov 5 iyun 1907-ci ildə xaricə getmək üçün Novorossiyskdə xarici passport alıb. Sənəddəki qeydlərə əsasən, 19 iyun-8 dekabr 1907-ci il müddətində xarici səfərdə olub [15, v.3-9].

1910-cu ildə xəstəliyi üzündə təhsilində fasilə yaranıb. Dərslərdə iştirak etmədiyinə görə İnstitutdan çıxarılib və az sonra yenidən bərpə edilib [15, v.39]. Ümumən onun tələbə şəxsi işində xəstəliyi ilə bağlı çoxlu sənəd var. 8 aprel 1911-ci ildə isə direktordan xəstəliyinə görə İnstitutdan çıxarılmamasını və sənədlərinin ona göndərilməsini xahiş edib. Sənədlər ona 26 aprelə təqdim edilib [15, v.48]. Beləliklə, bu İnstitutda 8 il oxusa da qurtararaq diplom ala bilməyib.

Mühəndis Rüstəmbəyovun 1911-ci ildən sonra haralarda və hansı vəzifələrdə qulluq etməsi haqqında geniş məlumat yoxdur. Bildiyimiz budur ki, o, 1918-ci ilədək özünü bacarıqlı mütəxəssis kimi tanıtmış bacarıb. Dediymizə sübut olaraq bu faktı göstərə bilərik ki, 1918-ci ildə o, Zaqqafqaziya hökumətində mühüm vəzifələr tutub. Belə ki, Tiflisdə çıxan “Kavkazskoye slovo” qəzeti 1918-ci ilin mayında “Xronika” bölməsində “Təyinat” başlığı altında bu xəbəri yerləşdirib: “Vəzifəsini tərk etmiş Mehdi bəy Hacınskinin yerinə Ə.Rüstəmbəyov ticarət və sənaye nazirinin müavini təyin edilib” [17]. Doğrudur, 26 mayda Zaqqafqaziya Federativ Cumhuriyyətinin dağılması ilə bu vəzifə də

aradan qalxdı, ancaq bu, Rüstəmbəyovun dövlət adımı kimi bacarıqına, əlbəttə, kölgə sala bilməz.

28 may 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin qurulması ilə Rüstəmbəyovun da həyatında tam yeni məzmunlu bir dönmə başlanıb. Cumhuriyyət illərindəki (1918-1920) fəaliyyəti Əsəd bəyin yaşamının ən şərflə səhifələrini təşkil edir. Ancaq ən ürəkgöynədən cəhət burasıdır ki, o, sovet dönməndəki bütün yaşamı boyunca bu xidmətləri hamidan gizlədərək susmağa məcbur olub.

Özəlli klə Osmanlı dövlətində Azərbaycan hökumətinin nümayəndəsi kimi çalışmış mühəndis Rüstəmbəyov özünü bacarıqlı diplomat və iqtisadçı kimi göstərə bilib. Onun qardaş ölkədə gördüyü işlər yenice dövlətçiliyə qədəm basmış Azərbaycan üçün çox ənəmlidi. Əsəd bəy İstanbulda dövlət adamları ilə o qədər səmimi münasibətlər qurub ki, Rüstəmbəyovlarla qohumluq bağları olan¹ böyük Salman Mümtazin (1884-1941) nəvəsi şərqsünas Urxun Qalabəyovun bizi verdiyi bilgiyə görə, o, burada hətta Sultan Əbdülhəmidin nəslindən hansı paşanın qızı olan Fəridə xanımla nişanlanıbmış, evlənəcəklərmiş. (Urxun bəy Əsəd bəyin başqa fotoları ilə yanaşı, Fəridə xanımla çəkdiyi şəklini də lütfkarlıqla bizə bağışlayıb. Onun dediyinə görə, Əsəd bəy Azərbaycana qayıdaraq buradakı bütün torpaq və mülklərini sataraq Türkiyəyə dönmək, bundan sonra evlənmək istəyib, ancaq sovet hakimiyyəti onun bütün planlarını alt-üst edib və paşa qızı ilə izdivacı baş tutmayıb).

Türkiyədə Məhəmmədəmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Heyəti-mürekkəsəsindəki Maliyyə heyətinin üzvü kimi Selim bəy Bebbudovla birgə çalışan Rüstəmbəyov bütün gücünü burada Azərbaycan pullarının kəsilməsi, gənc Azərbaycan dövlətinə Osmanlıının maddi yardımının təşkil edilməsi və b. dövlət əhəmiyyəti məsələlərinin həllinə yönəldib. (Bu haqda bir qədər sonra geniş danişılacaq).

İstanbuldan döndükdən sonra Azərbaycan Cumhuriyyətinin torpaq naziri əvəzi Hidayət

¹ Əsəd bəy Rüstəmbəyov S.Mümtazin qızı Şəhla xanımın (1916-1996) qaynarası Zibəndo xanım Rüstəmbəyovanın (?-1954) dayısı oğludur və Bakıda yaşadığı vaxt daim Şəhla xanımlıq qonağı olub.

bəy Sultanovun 39 sayılı əmri ilə Rüstəmbəyov 25 fevral 1919-cu ildən Azərbaycan Cümhuriyyətinin su müfəttişi təyin edilib [3, v.1]. Bu vəzifədə onu sentyabr ayınadək görürük.

Azərbaycan Cümhuriyyəti təriqi-məabir (yollar) naziri X.b.Məlikaslanovun 22 sentyabr 1919-cu il tarixdə torpaq nazirinə göndərdiyi 4585 sayılı məktubda oxuyuruq: "Təbeliyinizdəki nazırılıkdə su müfəttişi vəzifəsində işləyən mühəndis Ə.b.Rüstəmbəyovu dəmiryolları üçün müxtəlif material və avadanlıqlar almaq məqsədi ilə İstanbula və başqa yerlərə ezam etmək istəyirəm. Tərəfinizdən buna etiraz yoxdur. Ə.b.Rüstəmbəyovu yuxarıda göstərilmiş məqsəd üçün mənim sərəncamıma göndərməyinizi xahiş edirəm. Onun ezamıyyəti 2 aydan az çəkməyəcək" [3, v.8]. Deməli, o, İstanbulda dövlət işləri bağlı olaraq ikinci dəfə göndərilib.

Cümhuriyyət devrildikdən sonra savadsız kommunistlərin savadlı "bəy-xan övladları"na böyük ehtiyacı yaranmışdı. 2 may 1920-ci ildə xalq torpaq komissarı Ağamalioğlunun verdiyi 16 sayılı şəhadətnamədə Əsəd bəy Rüstəmbəyovun Xalq Torpaq Komissarlığında su müfəttişi vəzifəsini tutduğu təsdiqlənilib [3, v.10]. Komissarlığın su şöbəsi üzrə 26 may 1920-ci il tarixli 101 sayılı əmri ilə "Əsəd Rüstəmbəyov" su şöbəsinin müdürü təyin edilib [3, v.12]. Azərb. SSR Neft Komitəsinə keçdiyi üçün o, 16 dekabr 1920-ci ildə 242/972 sayılı əmrələ Torpaq Komissarlığındakı vəzifəsindən azad edilib [3, v.14].

Rüstəmbəyovun Neft Komitəsində hansı vəzifəni tutduğu belli deyil, ancaq 1925-ci ildə onu yenidən Torpaq Komissarlığında görürük. Belə ki, o, Yessentukidəki "Edem" sanatorisindən komissar D.Bünyadzadəyə telegram vuraraq məzuniyyəti 15 avqustda bitsə də müalicəsinin 1 sentyabrda davam etdirimi bildirib və müalicəsinin sonunadək icazə istəyib [3, v.16]. Komissar 20 avqust 1925-ci ildə telegramla "icazə verirəm" bildirib [3, v.15].

Əsəd bəyin həyatının sonrakı dönenmləri haqqında geniş bilgi əldə edə bilməsək də, onunla xeyli ünsiyyətdə bulunmuş Urxun Qalabəyovun biza bildirdiyinə görə, o, 1950-ci illərin ikinci yarısındanək Rusiyada (özəlliklə Moskva və Leninqradda) yaşayış və işləyib, burada ailə qurub (övladları olmayıb), sonra isə

Azərneftin istəyi ilə Azərbaycana gəlib və ömrünün qalan hissəsini Azərneft sisteminde rəhbər vəzifələrdə çalışıb. Bakıda ev verilmiş Əsəd bəy tənha yaşayış və ən çox Salman Mümtazın ailəsi ilə ünsiyyətdə olub. Dünyasını dəyişərkən də cənəzəsi Mümtazın evindən götürülüb, dəfnini isə dövlət təşkil edib.

MALİYYƏ HEYƏTİNİN FƏALİYYƏTİ RƏSULZADƏNİN MƏKTUBLARINDA

Azərbaycan hökumətinin İstanbul Konfransına göndərdiyi Heyəti-mürəkkəsənin sədri Məhəmmədəmin Rəsulzadə Gəncəyə – xariciyyə naziri Məhəmmədəhsən Hacınskiyə 4 avqust 1918-ci ildə göndərdiyi məktubda yazıldı: "Bən bir həftədən bəri xəstə olaraq yataqdə yatıyorum. Əsəd bəylə Səlim bəy [sədrəzəm] Təlat paşa ilə – ki, eyni zamanda da maliyyə vəziri yerini görür - görüşüb bəzi müqərrərət alımişlardır. 2 milyon lira biza avans verəcəklərdir. 2 milyon lirənin üç misli əskinas basdıracağız. Vahidi-qiyasımızın adı "azəri" olacaq. Bu avans 6 ay üçün olub müddəti-tədiyyəsi də on yıl olacaqdır. Əsasati-məzkura Heyəti-Vükələcə təsdiqə iqtiran eyləmiş, yalnız Avropada bulunan maliyyə vəziri Cavid bəyin də ələlüsərlizasını bilmək üçün kəndisindən bir telegraf çəkmişlərdir. Kəndisindən cavab alınınca bir surəti-müqavila tərtib olunacaq və tərəfimizdən imza ediləcəkdir" [11, 90].

Bu bəlgədə Maliyyə heyətinin üzvləri Behbudov və Rüstəmbəyovun gördüyü işlər haqqında Azərbaycan hökumətinə qisaca bilgi verilib. Ancaq Rəsulzadənin sonrakı məktublarından bu haqda daha geniş malumat ala birlər. Onun 2 eylül (sentyabr) 1918-ci ildə xariciyyə naziri M.Hacınskiyə yazdığı növbəti məktubda Heyətin fəaliyyəti müfəssələ təsvir edilib. Həcmə geniş olsa da tarixi əhəmiyyətini nəzərə alaraq onu aşağıda qısaltmadan verməyi məqsədə uyğun sayırıq: "Para məsələsini böylə hall edə bədil: Osmanlı Şiməndişlərləri² və Əsgəri Limanları İdarəsi ilə Azərbaycan hökuməti namə bir müqavilənamə bağladı. Müqaviləna-

¹ Qərarlar.

² Dəmiryolu.

məyə bən, Səlim və Əsəd bəylər vəz'i-imza ediyor. İdarə namına İsmayıllı Həqqi paşa imza ediyor. Bir kaç maddədən ibarət olan müqavilənamənin məzmunu budur ki, Azərbaycan hökuməti kəndisində məxsus olan yun, pamuq, petrol (neft), arzaq, biyan kökü və sairə kibi mallardan iki milyon Osmanlı lirası miqdardında satacaq. Satıcıqə paralarını alacaqdır. Malin satıldıqdan sonra mühafizəsi, nəqliyyəsi və sair məsarifi alanın öhdəsində olacaq. Malların alış-satış fiyati isə aydan-aya kəsiləcəkdir. Bu fiyati isə iki bu, iki də o tərəfdən təyin olunan bir komisyon kəsəcəkdir. Müqavilə əgər bir təraf istəməzsə həman fəsx¹ oluna bilər. Bir də 2 milyon lira dolunca, bittəbi, fəsx olunur. Əgər hər iki təraf davamını istərsə üçüncü bir milyon lira üçün bağlı qala bilər.

Bu müqavilədən məsələ, bir də ikinci bir müqavilə vardır ki, birinci müqavilənin hesabına olaraq Şiməndiş İdarəsi Azərbaycan hökumətinə 500,000 lirə avans veriyor. Bu avans iki milyon lirə mal satıldığı əsnasında azar-azar doldurulacaq. Böyle ki, verilən malın bədəlindən bir rübü avansa hesab olunub, digər üç hissəsi nəqdən ödənəcəkdir. Avans üçün Azərbaycan hökuməti yüzdə 5 faiz ödəyəcəkdir. Bu xüsusda hər şey bitmiş, yalnız qalmışdır ki, Kabinet də görsün, təsvib eləsin. Bu, quru bir rəsmiyət içindər, çünki əsas etibarla Babi-ali dəha əvvəlcə razi olmuşdur. Umud ediyoruz ki, iki günə qədər müqavila imza olunub avansdan da bir qismini sizə göndəririz.

Bonalara gəlincə: buna artıq "bona" deməyələm, həman "banknot" deyəlim ki, türkcəsi "qaimə"dir. Qaimələrin də tab'ınə təvəssül edilməkdədir. Qaimələrin rəssamı rəssama verilmişdir. Azərbaycanın iki cür parası olacaq: azəri və aqça. Azəri bizim vahidi-qiyasımız olacaq (monetnəsi edinmiş). 1-3-5-10-25-50-100-500 azəriliklər yapılacaq. Sonra 1-5-10-15-20-25-50 aqçalıqlar kəsilişək ki, burlar xirdəlili təşkil edəcəklər. Sistem metrik olacaq.

Bunlardan başqa, posta və gerbovi marka çapı üçün də tədarük görülmüşdür. Bütün bu xüsusat da Baki alınandan sonra ümumi-maliyyəyəmizi təsis və təşkil etmək üçün göləcək.

¹ Ləğv.

Osmanlı Bankası müdirlərindən və Osmanlı maliyyə mütəxəssislərindən namus və etibarı ilə məşhur Hamid bəylə Maliyyə heyəti birlikdə görür, hər zaman onun işşadatına müraciət ediyoruz.

Qaimələrin üzərində hökumətimizin əlaməti-fariqəsi olaraq bir əlamət olmalıdır. Biz burada Əhməd bəydən² öyrəndik ki, hökumətimizin rəsmi bayraqındakı yıldız saklık güşəlidir. Onun üçün də düşümüzoruz ki, qaimələrin üstündə dövlət nişanı olaraq hilal ilə saklık güşəli yıldız qoyalım. Bu xüsusda yanlışlıq varsa və yaxud hilal və yıldızdan başqa bir şey əlavə etmək lazımsa çabucuq xəbər veriniz" [8, v.16a-16].

Rəsulzadə rəisi-vükəla Fətəli xan və xariciyyə naziri M.Hacınskiyə 2 təşrinin-əvvəl 1334-cü (oktyabr 1918-ci) il tarixli son məktubunda bildirir: "Maliyyə işlərimiz, bu işi kəndisində tapşırıdınız komisyonca tamamilə bitirilmişdir. Əvvəldə yazdığım iki milyon liralık xirid və fürvə³ müümiləsi ilə bu müümilə hesabına olan 500 bin liralık avans müqaviləsi tamamilə bitmiş və imzalanmışdır. Bu 500 bin lirədən 225 bin lirası həman bu vapurla Sizə göndərilər, ki, orada təslim alacaqsınız. 25 bin lirası də burada Əlimərdən bəyin nəzarəti təhтиdində bulunduruluyor ki, "qaimə"lərin təb'inə və sair məsarifə sərf olunacaqdır. Digər 250 bin lirası bir həftə sonra çikacaq vapurla göndəriləcəkdir.

Qaimələrin, yəni azəri ilə aqçaların təb'inə də mübaşirə olunmuş, klişelər yapılmaya başlanılmışdır. Yığırkı gün sonra təb'inə başlanacaqdır. Qaimələrdə maliyyə nazirindən əlavə, Rəisi-vükəlanın da imzasını bura məhafili-maliyyəsi⁴ (Cavid bəy də daxil olduğu halda) münasibətsiz görüyörler.

İki milyon lirəyə aid olan müqavila ilə avans müqaviləsinin birər kopyasını dəxi göndəriyorum. Əsəd bəylə Səlim bəy bu vapurla olmasa da, obirisı vapurla çıxacaqlardır" [8, v.4].

Bu bəlgədən aydın olur ki, Maliyyə heyəti onun üzərinə düşən vəzifəni yerinə yetirib və ondan asılı olan hər şeyi edib, indi də vətənə dönməyə hazırlaşır.

² Bicaz, Əhməd bəy Ağayevi nəzərdə tutur.

³ Alış və satış.

⁴ Maliyyə qurumları.

Azərbaycan hökumətinin 20 avqust 1918-ci il qərari ilə [6, v.1] Azərbaycan Heyəti-mürrəxxəsəsinin yeni sədri təyin edilmiş Əlimərdan bəy Topçubaşovun 5 mart 1919-cu ildə Heyəti-Vükəla rəisi və xariciyyə naziri Fətali xan Xoyskiyə göndərdiyi məktubdan öyrənirik ki, Səlim bəy Behbudov İstanbuldan 19 dekabr 1918-ci ildə yola düşüb və Bakıya 7 yanvar 1919-cu ildə çatıb [16, 168].

MALİYYƏ HEYƏTİNİN MƏRUZƏSİ

S.Behbudov Bakıya gələr-gelməz Maliyyə heyəti hökumətə rəsmi hesabat təqdim edib. Heyətin, TC Osmanlı Arxivindən götürülmüş və surəti AR Prezidenti İslər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan 9 yanvar 1919-cu il tarixli həmin məruzəsi [9, v.12-16] S.b.Behbudov və Ə.b.Rüstəmbəyovun görüdüyü işləri dəqiqliklə eks etdirir. (Yeri gəlmişkən, bu rusca sənədin nəşrində [9, 135-137] bəzi yanlışlara yol verilib). Biz onu arxivdəki əslindən ana dilimizə çevirərək aşağıda veririk.

İstanbula gəldiyimizdə səfərimizin məqsədi ilə tanış etdiyimiz və bizi ən qızığ şəkildə qəbul edən, istəklərimizi yerinə yetirməyə tam həzir olduqlarını bildiren Tələt və Ənver paşaların şəxsində Türkiyə Hökuməti ilə tacili temas qurdular. Maliyyə naziri Cavid bəy [Türkiyədə] olmadığından, sonrakı danışçıları onu əvəz edən sədrəzəm Tələt paşa ilə aparmalı olduq. Həmin günlərdə Cavid bəy Almaniyadan borc almaq üçün Berlində olduğuna görə Türkiyə Hökumətinin başqalarına pul borc verəməsi siyasi baxımdan uyğun deyildi və bu üzən borc götürməyi özəl bir müəssisə vasitəsilə, özü də borc deyil, ticarət müqaviləsi şəklində təşkil etməyi məqsədəyən saydıq. Ən uyğun müəssisə isə direktoru hərbiyyə nazirinin müavini İsmayıllı Həqqi paşa olan Hicaz Dəməryolları və Limanları İdarəsi idi. Belə bir şəkil alan əməliyyatımız Hökumətə Parlamentin çox önemli olan təsdiqindən yan keçmək imkanı da verirdi. Sonrakı danışçılarımız uğurla və sürətlə keçdi. Əsas razılıq əldə edildi və Nazirlər Şurası onu

təsdiqlədi. Yalnız maliyyə naziri Cavid bəyin razılığı qalırdı, ona da teleqram göndərildi. Ancaq Cavid bəy teleqrama cavab verməyi, görünür, öz missiyasını uğurla yerinə yetirənədək siyasi baxımdan münasib görmədi və bizim işimizi Almaniya ilə Türkiyə arasında maliyyə konvensiyası imzalananadək ləngitdi. Nəhayət, ay yarımdan sonra müsbət cavab alındı və biz Hicaz Dəməryolları və Limanları İdarəsi ilə təxminən bu məzmunlu iki müqavilə imzaladıq:

Birinci müqavilə

Biz, aşağıda imza edənlər: bir tərəfdən Azərbaycan Hökuməti adından hərəkət edən Azərbaycan Hökumətinin mürrəxxəsəri Əsəd bəy Rüstəmbəyov, Səlim bəy Behbudov və Məhəmmədəmin Rəsulzadə, obiri tərəfdən isə Hicaz Dəməryolları və Limanları İdarəsi adından hərəkət edən Osmanlı İmperatorluğu hərbiyyə nazirinin müavini İsmayıllı Həqqi paşa öz aramızda aşağıdakı müqaviləni bağladıq:

I) Siyahısı bu müqaviləyə əlavə edilmiş iki milyon (2.000.000) türk lirası məbləğindəki müxtəlif malları Azərbaycan Hökuməti satır, Hicaz Dəməryolları və Limanları İdarəsi isə alır.

II) Mallar Azərbaycanın paytaxtında¹ təhvil veriləcək.

III) Malların qorunması və daşınması xərc-lərini Hicaz Dəməryolları və Limanları İdarəsi öz üzərinə götürür.

IV) Malları hər tərəfdən iki üzvün qatıldığı dörd nəfərlik qarşıq komissiya hər ay qiymətləndirir.

V) Qiymətləndirmədə anlaşmazlıq meydana çıxdıqda komissiya beşinci üzvünü seçir. Beşinci üzvün seçimində müxtəlif rəylər yaranıqda komissiya İstanbul Məhkəmə Odasının sədrinə müraciət edir və o, məsələni qatı şəkildə həlli edir.

VI) Müqavilənin müddəti iki ildir.

VII) İkiilik müddət bitəndək iki milyon lirəlik mal satılar və alınarsa hər tərəfin sonrakı əməliyyatlardan imtina etmək hüququ var (ancaq bu, məcburi deyil).

¹ Bakı nəzərdə tutulurdu.

VIII) İkiilik müddət bitəndək satılan malardan alınan məbləğ iki milyon lirəyə çatmazsa hər tərəf sonrakı əməliyyatları davam etdirmək-dən azaddır.

IX) Bu müqavilənin əsli iki nüsxədə olmalı və tərəflərin hər birində saxlanmalıdır.

İmzaladılar: İsmayıllı Həqqi paşa, Əsəd bəy Rüstəmbəyov, Səlim bəy Behbudov və Məhəmmədəmin Rəsulzadə.

Satılacaq məhsulların siyahısı: neft, bal, duz, pambıq, yun, dəri, barama, buğda, dari, arpa və b.

İkinci müqavilə (məxfi)

I. Hicaz Dəməryolları və Limanları İdarəsi bu müqavilə imzalanan kimi ləngitmədən Azərbaycan Hökuməti mürrəxxəsərinə avans olaraq 5 %-lə dərhal yarım milyon türk lirasını təqdim etməyi öz öhdəsinə götürür.

II. Alınası malların iyirmi beş faizi (25 %) bu borcun ödənməsinə gedəcək və faizlər hər dəfə yerdə qalan məbləğdən götürüləcək.

Həmin şəxslər imzaladılar.

Bonları buraxmağa gəlince, biz bütün görkəmli türk maliyyəçiləri ilə, başlıca olaraq Osmanlı Bankının direktoru, söz dəşmişkən, bizi mələ can-başla əməkdaşlıq etmiş və çox şeyə görə borclu olduğumuz Hamid bəylə və sonralar maliyyə naziri Cavid bəylə məsləhətləşdik. Hamısı bize bon buraxmaqdan əl götürməyi və ondansa əsl kredit biletleri buraxmağı məsləhət götürdü, çünki gerçək qarantiz hər hansı bon dəyərsizləşməyə məhkumdur. Zaman və xərc baxımdan heç nə itirmədiyimizə görə bu təklifi həvəsle qəbul etdik və kredit biletleri buraxmağı qərara aldıq.

Monometallik və metrik sistem qəbul edildi. Pul vahidi yarım qram qızıldan ibarət AZƏRİ sayılır. Bir türk lirası = 15 azəri. Azərinin yüzdə bir hissəsi AQÇA adlanır.

5, 10, 20, 25 aqça nikeldən; 1/2, 1, 2, 5 azəri gümüşdən; 5, 10, 20, 50, 100 azəri qızıl-dan kəsilecək.

Buraxılmış kredit biletlerinin qarantisi öncə iki milyon lirəlik borcumuz, sonralar isə nefətin satışından əldə ediləcək qızıl valyuta olacaq.

Rəsmləri Leypsiq modelləri arasından seçilib.

Dəniz Nazirliyinin mətbəəsi kredit biletlərimizi məccani çap etməyi öz üzərinə götürür (biz yalnız zəruri xərcləri ödəyəcəyik).

İki vaqon kağız İstanbuldadır, səkkiz vaqonda Leypsiqdən yazıb götürəcəyik.

Qəlpləşdirməyə imkan verməyən özəl kağızlar sıfırı verilir.

Kağız almaq və çap xərclərini ödəmək üçün avansdan 25 min lirəni İstanbulda gələn nazir Topçubaşovun sərəncamına verir, 225 min lirəni Azərbaycana göndəririk.

Bu zaman Bolqarıstan separat sülh imzalayı, Mərkəzi Dövlətlərlə əlaqə kəsilir. Tələt paşa kabinetin düzür və bizim bütün əməliyyatımız dayandırılır.

Maliyyə heyətinin üzvləri:

(S.b.Behbudov və Ə.b.Rüstəmbəyovun imzalaları).

Bakı, 9 yanvar 1919-cu il" [9, v.12-16].

Bu sənədlə bağlı iki önemli qeydimiz var.

Birincisi, təsəssüf ki, burada həm birinci, həm də ikinci müqavilənin bağlanması tarixi göstəriləməyib. Bu müqavilələrin ikisi də 16 eylül 1334-cü ildə (16.9.1918) imzalanıb. V.İmanovun da gözündən yayınmadığı kimi, bu tarix Bakının alınmasının ertəsi gününe düşür.

İkincisi, tarix əsərlərində müqavilələrin yalnız rusçaya tərcüməsinə istinad olunur. Məsələn, Cümhuriyyətin xarici siyasetinə həsr edilmiş kitabda müqavilələrin türkçədən çevrilmiş rusca mətnləri verilsə də türkçə mətnlər haqqında heç bir qeyd yoxdur [16, 83-87]. Ümumən Heyəti-mürrəxxəsənin fəaliyyətini incəliklə araşdırılmış Vüqar İmanov da Azərbaycan-Osmanlı iqtisadi anlaşmasından danışarkən müqavilələrin yalnız ruscasına söykənib [11, 126] və türkçə əslin mövcudluğu haqqında susub.

Biz bu müqavilələrin türkçə əslini əldə etmişik. AR Dövlət Arxivində 970-ci fondda saxlanılan birinci müqavilənin mətni iki səhifə

fədən [5, v.62-62a], ikinci müqaviləninki isə bir səhifədən [5, v.61] ibarətdir. Hər iki müqavilə 16 eylül 334-cü ildə (16.9.1918) imzalanıb və onların sonunda imzalar bu qeydlərlə edilib:

Azərbaycan hökuməti-Cümhuriyyəsi Sənaye və Ticariyyə müstəşarı olub mürəxxəs sıfətiylə Dərsəadətdə bulunan Əsəd bəy Rüstəmbəyov.

Azərbaycan hökuməti-Cümhuriyyəsi Xariçiyə Nəzarəti müstəşarı olub mürəxxəs sıfətiylə Dərsəadətdə bulunan Səlim bəy Behbudov.

Azərbaycan hökuməti-Cümhuriyyəsi Sülh Heyəti-mürəxxəsəsi rəisi Rəsulzadə Əmin bəy.

Hökuməti-Osmanlıyyə Hicaz Əsgəri Dəməryollar və Limanlar müdürü-ümumisi fəriq¹ İsmayıllı Həqqi paşa [5, v.61, 62a].

NƏTİCƏ

Məhəmmədəmin Rəsulzadənin başçılığı altında İstanbul Konfransına göndərilmiş Heyəti-mürəxxəsə və onun tərkib hissəsi olan Məliyyə heyəti Birinci dünya savaşının sonlarında ister Azərbaycanın, isterə Osmanlı dövlətinin ən mürkkəb siyasi-iqtisadi durumunda fəaliyyət göstərməli olmuşdu. Mehmetciyin qanı bəhsinə dövlətçiliyini qorumağa çalışan Azərbaycanın paytaxtı hələ düşmən əsarəti altındaydı, imperialist dövlətlərin amansız basqısı altında inlayen Osmanlı hakimiyəti de siyasi tələtülər içinde çalxalanırdı. Nə yazıqlar ki, bəzi tarixçilər bu obyektiv vəziyyəti nəzərə almadan Heyəti-mürəxxəsənin gördüyü işlərə kölgə salmağā çalışır. Məsələn, Dr. Mehman Ağayev yazar: "...Rəsulzade'nin, Osmanlı yetkililərinin Azərbaycan Cumhuriyeti'nin iç işlərinə yaptıkları müdaheleleri önleme konusunda yeterli çaba sarf edəmediği anlaşılmışdır. Azərbaycan Hükuməti de bu heyet ilə Osmanlı yetkililəri arasındakı görüşmelerden somut bir sonuç alınamayacağı kanaatine varmış, 20 Ağustos 1918 tarihli karar ile Ali Merdan Topçubaşev'i tam yetkili olağanüstü elçi olarak İstanbul'a göndərmişdir" [1, 73].

Birincisi, "Osmanlı yetkililərinin Azərbaycan Cumhuriyyətinin iç işlərinə yapıqları müdaxilələr" ifadəsinin özü qeyri-səmimidir. Doğ-

rudur, Azərbaycanın xilaskarı Nuru paşanın sonradan hakimiyət işlərinə müdaxiləsi damlaşdır, ancaq bunu "Osmanlı yetkililəri" kimi ümumiləşdirmək haqsızlıqdır. Həm də Azərbaycandakı müdaxiləni yetərinçə önləmədiyi üçün İstanbuldakı Rəsulzadəni suçlamaq naqədə məntiqlidir?

İkincisi də, hökumətin məhz "bu heyət ilə" "somut bir sonuç alınamayacağı" qənaətinə gəldiyinə görə Topçubaşovu İstanbula göndərməsi düşüncəsi də qüsurludur. 16 sentyabr müqavilələrinin bağlanması göstərdi ki, Osmanlı dövləti Bakının alınmasını gözleymiş, buna görə də maliyyə məsələləri həmin tarixdək irəli getməyib və bu işdə Heyəti-mürəxxəsənin günahı yoxdu. Rəsulzadənin son məktubundan da göründüyü kimi, maliyyə işləri əslində tamamlanmışdı. Pulun kəsilməsinə isə beynəlxalq durum əngəl törədib.

M.Ağayev Heyəti-mürəxxəsənin İstanbula göndərilməsini nəzərdə tutaraq daha da irəli gedir, Azərbaycan hakimiyətini aşağılamadıqdan əkininmir: "Görüldüğü gibi Azərbaycan tarafı Osmanlı Hükuməti'nin olurunu almadan İstanbul'a resmi elçi atamıştı. Normal durumlarda bir ülkeye elçi gönderilirken oranın həkumetine bir kişiyi kabul ediyor musun diye önceden sorulur. Bu olur alma işine diplomatik dilde "agremən isteme" denir. Azərbaycan Hükuməti'nin bu hukuki prosedürü uygulamadan böyük bir diplomatik girişimde bulunması bile Azərbaycan'daki iç işlərin ne kadar karışık olduğunu belgelemektedir" [1, 73].

Bu sözləri 1918-ci il hadisələrini araşdırın və özünü "tarixçi" adlandıran şəxsin yazdığını inanmaq çətindir. Birincisi, Rəsulzadə İstanbula səfir kimi göndərilməmişdi ki, ondan aqreman istəniləydi. O, başqa dövlətlərin heyətlərinin də qatılacağı Konfransaya göndərilmiş Azərbaycan heyətinin tam səlahiyyəti başçısı idi. İkincisi, üçüncü gündür ki, Gəncədə yerleşmiş, hələ yerini isitməmiş, ölkədəki anarxiyadan başını itirmiş təcrübəsiz və tam formallaşmamış bir hökuməti "hüquqi proseduru" pozmaq naşılığında qınamış sadəcə gülünçdür. Üçüncüsü də, Heyəti-mürəxxəsənin göndərilməsini Osmanlı sultanının kürəkəni Ənver paşanın qardaşı Nuru paşa öz dövlətinin razılığı ilə təşkil etmişdi.

¹ General.

Son olaraq bunu deyə bilərik ki, gizli Osmanlı-Almaniya rəqəbatı İstanbul Konfransının başlanmasına imkan vermedi və bu, 1918-ci ilin sentyabrında hamiya bəlli oldu. Oktyabr ayında bütün dövlətlərin İstanbuldakı nümayəndə heyətləri öz evlərinə geri döndü. Onların içində Azərbaycan Heyəti-mürəxxəsəsi də vardi.

QISALTMALAR

ARDA – Azərbaycan Respublikası Dövlət Arxiv, *ARDTXA* – Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Arxiv, *ARPİSSA* – Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv, *SPB.MDTA* – Sankt-Peterburq Mərkəzi Dövlət Tarix Arxiv; *a.* – arxa(sı), *f.* – fond, *siy.* – siyahı, *v.* – vərəq.

İstifadə olunmuş mənbə və ədəbiyyatın siyahısı:

1. Ağayev Mehman. Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri. İstanbul: İQ Kültür Sanat Yayıncılık, 2008.

2. ARDA: f. 8, siy. 1, iş 17.

3. ARDA: f.77, siy.5, iş 151.
4. ARDA: f. 311, siy. 1, iş 686.
5. ARDA: f. 970, siy. 1, iş 10.
6. ARDA: f. 970, siy. 1, iş 138.
7. ARDTXA: PR-40924.
8. ARPİSSA: f. 277, siy. 2, iş 7.
9. ARPİSSA: f. 277, siy. 2, iş 21.
10. Həsənli Cəmil. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaseti (1918-1920). Bakı: "Garisma" MMC, 2009.

11. İmanov Vüqar. Azərbaycan-Osmanlı İlişkileri 1918 (Azərbaycan Belgelerine Görə). İstanbul: Boğaziçi Üniversitesi Yayinevi, 2006.

12. Qutqaşlı Hacı İsmayıllı bəy. Əsərləri. Tərtibçi və elmi redaktor Ə.Tahirzadədir. Bakı: "Kür", 2003.

13. SPB.MDTA: f. 492, siy. 2, iş 5735.

14. SPB.MDTA: f. 492, siy. 2, iş 8235.

15. SPB.MDTA: f. 990, siy. 2, iş 1277.

16. Azərbaydžanskaya Demokraticheskaya Respublika (1918-1920). Vneshnia politika. (Dokumenty i materialy). Baku: "Azərbaydžan", 1998.

17. «Kavkazskoe slovo», 12.05.1918, №93.

18. «Kaspий», 18 (31).X.1917, № 233.

19. Opisanie Karabagskoy provinции. Tiflis, 1866.

Summary

Adalet Tahirzadəh

On the activities in Istanbul of the Financial Mission of the Plenipotentiary Delegation of the Government of the Republic of Azerbaijan (1918)

Key words: Azerbaijan Republic, Məmmədəmin Rasulzade, Plenipotentiary Delegation, İstanbul Conference, Financial Mission, Selim-bey Behbudov, Asad-bey Rustambekov

The political and financial situation of the Azerbaijani government, which moved from Tiflis to Ganja on June 16, 1918, was extremely difficult. All hopes of salvation were to the Ottoman Turkey, which provided Azerbaijan with all military and political assistance. With the aim of taking a loan from Turkey and establishing political and economic relations with it, the government organized and on the following day sent a plenipotentiary delegation under the chairmanship of Məmmədəmin Rasulzade to the Istanbul conference. In mid-July, the Financial Mission, consisting of Selim-bey Behbudov (1883-1943), a diplomat who graduated from the Sorbonne University in Paris and engineer Asad-bey Rustambekov (1878-1961), a prominent representative of the Garabagh nobility, joined the Delegation. From July to September, of 1918, they worked in Istanbul on financial issues, together with M.Rasulzadeh which concluded two contracts with the Turkish side

(16.9.1918) and prepared all conditions for the issue of Azerbaijani banknotes in Istanbul. Unfortunately, because of the complication of the political situation in the region, all the work carried out by the Mission ended in vain.

The article, written primarily on the basis of archival documents, traces the life and activities of members of the Mission Behbudov and Rustambekov, of which there is almost no information in the historiographical literature.

Резюме


Адалет Тагирзаде

О деятельности в Стамбуле Финансовой миссии Полномочной делегации правительства Азербайджанской Республики (1918 г.)

Ключевые слова: Азербайджанская Республика, Мамедэмин Расулзаде, Полномочная делегация, Стамбульская конференция, Финансовая миссия, Селим-бек Бейбутов, Асад-бек Рустамбеков

Политико-финансовое положение Азербайджанского правительства, переехавшего из Тифлиса в Ганджу 16 июня 1918 г., было крайне тяжелым. Все надежды на спасение были на Османскую Турцию, которая оказала Азербайджану всякую военно-политическую помощь. С целью взятия у Турции ссуды и установления с ней политico-экономических отношений правительство 17 июня организовало и на следующий же день отправило на Стамбульскую конференцию Полномочную делегацию под председательством Мамедэмина Расулзаде. В середине июля к делегации присоединилась и финансовая миссия, состоящая из Селим-бека Бейбутова (1883-1943) – дипломированного дипломата, окончившего Сорбонский университет в Париже и инженера Асад-бека Рустамбекова (1878-1961) – видного представителя грабагского дворянства. Находясь в Стамбуле с июля по сентябрь 1918 г., они занимались финансовыми вопросами, а именно вместе с М.Расулзаде заключили два договора с турецкой стороной (16.9.1918) и подготовили все условия для выпуска азербайджанских банкнот в Стамбуле. К сожалению, из-за осложнения политической ситуации в регионе все работы, проведенные миссией, закончились безрезультатно.

В статье, написанной преимущественно на основе архивных документов, прослеживаются жизнь и деятельность членов миссии Бейбутова и Рустамбекова, о которых почти нет информации в исторической литературе.




1918-ci ildə İstanbul Konfransına göndərilmiş Azərbaycan Heyti-mürəkkəsəsinin üzvləri
Sağdan. Oturanlar: Məhəmmədəmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməhəmmədov (mürəkkəs)
Ayaq üstə: Aslan bəy Səfikürdski (mürəkkəs), Əhməd bəy Pepinov (müşavir)
(Fotonun əslə özəl arxivimizdədir)



Azərbaycan Heyati-mürrəxəssisi İstanbulda Osmanlı nümayəndələri ilə. İyun-sentyabr 1918.

Soldan. Oturulan: 1) polkovnik Əbdülləməid Qayıtabaşı (1889-1920), 2) Məhəmmədəmin Rəsulzadə (1884-1955) (Azərbaycan Heyati-mürrəxəssisi rəisi), 3) Osmanlı sefiri Məxtar bəy (Heyətin mehnəndarı), 4) Xəlil bəy Xəsməhəmmədov (1870-1945) (mürrəxəssis), 5) Aslan bəy Səfiñirski (1881-1937) (mürrəxəssis).
Ayaq üzə: 3) Əlimadəcədal Peninov (1893-1958) (müşavir),
(Foto Dördən Əhmədin kolleksiyasından).

Səlim bəy Behbudov






Səlim bəy Behbudovun məhbəs fotosu

Əsəd bəy Rüstəmbəyov İstanbulda paşa qızı olan nişanlısı ilə





Əsəd bəy Rüstəmbəyov. Bakı, 1929

Ə.b.Rüstəmbəyov, S.b.Behbudov, M.Rəsulzadə və İ.Həqqi paşanın imzaladıqları
birinci müqavilənin türkçə mətniƏ.b.Rüstəmbəyov, S.b.Behbudov, M.Rəsulzadə və İ.Həqqi paşanın
imzaladıqları ikinci müqavilənin türkçə mətni